

Novruzun tonqal sevinci

Azərbaycan xalqı hər zaman odu müqəddəs bilib. Əcdadlarımız soyuqdan, şaxtadan donmaqdan xilas olmaq, qaranlıq gecelerini işıqlandırmaq, möşətdə istifadə etmək üçün ona böyük ehtiyac duyublar. Aneaq xalqımızın həyatında odun rolu, mənəsi bunlarla sərhədlənmir. Bu xalq üçün od həm də ocaq, ailə, birlilik, bərabərlik, xoşbəxtlik deməkdir.

Qədim zamanlardan ulularımızı od-oqaq yaşadığını yurda, obaya bağlayıb. Bir sira mənbələrdən məlumdur ki, əcdadlarımıza ocaq qarşısında səcdəyə duraraq oyun və ayinlər təşkil ediblər. Qobustan qayaüstü rəsmlərindeki ocaq ətrafında "yallı" gedən insan təsvirləri bu faktları təsdiq edir.

Xalqımız qədimdə dağlarında, hündür yerlərdə qalanlığı tonqalla hissələrini ifadə

edib. Eyni zamanda bir-birlərinə işarə də veriblər. Tonqalın sayına görə şad, sevincli olanda şənlənməyə, dara düşəndə, düşmənin hücumuna məruz qalanda isə müdafiə olunmağa toplaşmaq üçün xəbər göndəriblər. Soydaşları, dostları uzaq məsaflərdən bu odu, ocağı görüb həmin obanın, elin vəziyyətini öyrənə biliblər, ya onlarla birlikdə şadlıq etməyə, ya da köməyə gəliblər.

Yaradılışın mərhələlərini əks etdirən dörd ünsürdən biri oddur. Mərasimlərlə zəngin olan Novruz bayramında tonqal qalanmasına xüsusi diqqət yetirilir.

Qədim zamanlarda Novruzda tonqalı adətən hündür yerde - dağ, təpə başında yandırıldılar. Tonqalın başına yığışıldılar. İnanca görə, Novruz tonqallarının ətrafına yığışanda pis, bədbin sözlər söyləmək olmaz, deyib-gülmək, xoş sözlər demək, dualar etmək lazımdır.

İnanca görə, od qara qüvvələri məhv etməyə qadirdir. Bayram tonqalının həyət qapısının ağızında qalanması da bu düşüncədən irəli gəlib.

Həyətə gələnlərin özləri ilə ağırlıq, pis niyyət götürə biləməmələri üçün belə ediblər.

Hesab edirlər ki, Novruz tonqallarını yaş ağacdən yandırmaq olmaz. Ulularımızdan gələn inanca görə, yaş və acı tüstülü ağacdən tonqal qalanıyan adama sədəmə toxuna bilər. Adətən tonqal quru odun, kol-kos, ya da çirpidan, tikandan hazırlanmalıdır. Araşdırıcıların qənaətinə görə, qədimdə insanlar inanırdılar ki, şər qüvvələr qaratikanın batmasından qorxub tonqala yaxın gəlməzlər. Bəzəi bölgələrdə tonqala üzərlik də atırlar. İnanırlar ki, bununla bədnəzərdən qoruna bilərlər.

Adət-ənənəyə görə, Novruzda insanlar tonqal qalayıb, üç dəfə odun üstündən atılır və oxuyurlar:

*Ağrım-uğrum tökülsün,
Oda düşüb kül olsun,
Yansın Alov saçlsın,
Mənim bəxtim açılsın.*

Bəzəi bölgələrdə isə "Ağırlığım, azarım-bezarım odda yansın" deyə-deyə odun üstündən üç dəfə tullanır, bununla azar-bezarlarını, bəd nəzərləri, pislikləri, şər qüvvələri oda atıb yandırıqlarına, xəstəliklərdən xilas olduqlarına inanırlar.

*Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"*